



## ÜLVI ƏLƏKBƏRZADƏ

*Ülvi Sahib oğlu Ələkbərzadə 8 oktyabr 1999-cu ildə Bakı şəhərində anadan olub. 2016-cı ildə Xətai rayonu, 263 saylı tam orta məktəbini bitirmişdir. Hazırda "Turizm" ixtisası üzrə Ali təhsilini davam etdirir.*

*Yaradıcılığa şeir yazmaqla başlayıb. Şeirləri, hekayələri 2012-ci ildən dövrü mətbuatda dərc olunur.*

*"Son bahar nəğməsi", "Söz yağışı" adlı kitabların müəllifidir.*

*Ülvi Ələkbərzadə eyni zamanda "Gənc Azərbaycan ziyalı", "Gənc Jurnalist" fəxri diplomlarının laureatıdır.*

*Ali təhsil almaqla yanaşı, Respublika TV (internet televiziyaşının) redaktoru, aparıcısıdır. Həmçinin Azərbaycan Yazıçılar Birliyinin nəzdində yaradılan IV Gənc ədiblər məktəbinin üzvüdür.*

*Ülvi Ələkbərzadə ikinci dəfədir ki, "Xəzan" jurnalında çap olunur. Jurnalın redaksiya heyəti gənc şairi doğum günü münasibətilə təbrik edir, ona can sağlığı, uzun və faydalı ömür, bol-bol yaradıcılıq uğurları arzulayır.*

***İyirmi yaşın mübarək!***

### **BİR PAYIZ MELODİYASI**

Yazdığım sətirlər çiçəktək solub,  
Gözümə bir misra həsrətin dolub.  
Gündüzüm gecəyə qaranlıq olub,  
Bir payız axşamı görüşək yenə.

Həsrətdən düşmüşəm yatağa xəstə,  
Kirpiklər qan ağlar, qulaqlar səsdə.  
Bəlkə də gələrsən lap son nəfəsdə,  
Bir payız axşamı görüşək yenə.

Pəncərəm önündə bənövşəm ağlar,  
Sinəmi sənsizlik günbəgün dağlar.  
Çat verib ürəkdə, qəlbimdə tağlar,  
Bir payız axşamı görüşək yenə.

Gözümdən süzülür sənli günlərim,  
Ayrılıq qoxuyur qəmli sözlərim.  
Yanaqda üşüyər öpüş izlərim,  
Bir payız axşamı görüşək yenə...

### **QALDI BAHARA**

Nurlu sabahlara ümid bağladım,  
Dolmuş buludlarla birgə ağladım.  
Sazımı köklədim, dərdlə çağladım,  
Çox gecdir, arzular qaldı bahara.

Mən dərdin özüyəm, dərdə bağlıyam,  
Eşqin əzabından könlü dağlıyam.  
Kədərdən istərəm elə ağlıyam,  
Çox gecdir, arzular qaldı bahara.

Qara gecələrin göz yaşı mənəm,  
Nakam məhəbbətin baş daşı mənəm.  
Qəm xəzinəsinin daş-qaş mənəm,  
Çox gecdir, arzular qaldı bahara..

### **PAYIZ TƏLƏSİR**

Yenə payız ləhləyə-ləhləyə,  
biz tərəflərə tələsir..

Xəzanlar misraların  
ovcundan  
ümid-ümid,  
çiçək-çiçək,  
yerə üz tutur...

Yarpaqların gözləri  
gülür...  
Rənglər əl çalır,  
təbiətin gözəlliyinə baxaraq...

Buludların öpüşü  
yağış olub,  
gələ-gələ  
yerə yağır...

Misralardan nə gözəl  
payız ətri,  
qoxusu gəlir...

Hava soyuduqca  
misralar da üşüyür.  
Məhəbbətimə  
bələyib  
isidirəm onları...

Qafiyələr sevincindən  
şeyrlərin sətirlərində rəqs edir...  
Payızın gəlişi  
sətirlərə sevinc bəxş edib...

Rəngarəng  
yarpaqların kirpiklərindən  
sevgi, eşq süzülür,  
ağaclardan havaya,  
havadan;  
küləklərə qovuşur,  
küləklə birlikdə  
ürəklərə doluşur...

### ***KÜLƏYİN DODAQLARI***

Eşqimizin kitabını taxdım  
bu gün gözlərimə.  
Kirpiklərimlə səhifələyib  
Ümid-ümid,  
arzu-arzu oxudum...  
Oxuduqca göz yaşlarım,  
bulud-bulud  
Süzüldü kitabın səhifələrindən...  
Süzülən göz yaşım,  
ovcuma töküldü...  
Ovcumda sənli xatirələrim  
yarpaqladı.  
Payız yaxınlaşır,  
qorxuram ovcumda

yarpaqlayan xatirələrim  
xəzan-xəzan tökülsün  
Xan çınarın başından...  
Sənli xatirələri  
sərmişdim küləyin  
dodaqlarına,  
sənə çatdırsın deyə...  
amma payız küləyi,  
dağların sinəsinə  
vurdu xatirələrimizi...  
Elə həmin anda  
ayrılıq nəğməsi  
çalındı bizim üçün,  
...bizim üçün...

### ***İLK MİSRALARIN QIĞILTISI***

Yarpaqların dodağından  
süzülürdü  
son bahar ətri...  
Bulud göydən,  
öpüş-öpüş yağış  
ələyirdi yer üzünə.  
Bu şəhərin gözləri  
gülürdü həmin gün...  
Gündüzün gözlərindən,  
sevinc yaşları  
arzu-arzu süzülürdü...  
Təbiətin rəngi  
o gün rəqs edirdi  
torpağın ovcunda...  
Bir körpə səsi  
ümid-ümid  
çiçəklədi bu dünyaya...  
Həmin gün -  
OKTYABRIN SƏKKİZİ...  
Doğulduğu gün  
ilham pəriləri qonmuşdu  
kirpikləri üzərinə...  
Elə ilk misrası da  
körpə qığıltıları,  
körpə ağlaması oldu...  
Həkk oldu yaddaşlara  
ilk övlad, sevinc misraları...  
Beləliklə, bir körpə  
özü də bilmədən qoşuldu  
söz dünyasına,  
özü də bilmədən  
çevrildi övlad payına...  
Körpə xəyallarla böyüdü -

həmin körpə qığıltıları,  
körpə aqlamaları,  
döndü sevgi misralarına...  
Sətirlər, ümidlər, şeirlər -  
həyatda əlindən tutdu...  
Gələcəyə inamla,  
sevgi dolu baxmağı  
öyrətdi ilk misraları ona...

### **EŞQİMİZİN KÖYNƏYİ**

Dörd tərəfim qaranlıqdır,  
Bülbül kimi qəfəsdəyəm.  
Gözüm gözlərinə həsrət,  
Deyəsən, son nəfəsdəyəm.

Atdılar məni zindana,  
Mən zindandan qorxmuram ki.  
Sənsiz keçən hər saniyəm,  
Elə zindan, qorxmuram ki...

O keçdiyim dar cığırdan,  
Sənin sevginlə keçmişəm.  
Mələk kimi bir gözəlin,  
Gözlərindən su içmişəm.

Hər gecə dəli küləyin,  
Mavi gözündən öpmüşəm.  
Ulduzların gözlərində,  
Məhəbbətimi görmüşəm.

Eşqimizin köynəyini,  
Göz yaşlarımla yuyaram.  
Misralarıma bələyib,  
Şeirlərimdən asaram.

### **BU DÜNYADA**

Dərdlərimi şərbət kimi,  
asta-asta hey içirəm.  
Öz dünyamın naz-qəmzəsin,  
Yavaş-yavaş tək çəkirəm.

Bu dünyadan, o dünyaya,  
Bir gözucu baxıram mən.  
Boylanıram səmalara,  
Yağış olub, yağırım mən.

Şair olub misraları  
oxumağa bir kəs də yox.  
Dəqiqələr ömür yazır,  
Ölüm anın gözləyən çox.

Qəm-kədərin boynun bükək,  
Ürəklərə sevgi əkək.  
Eşqimizə qəsr çəkək,  
Bu dünyada, bu dünyada

### **EŞQ ƏTİRLİ MİSRALAR**

Ovcumda çiçək açıb  
sənin gülüşlərin.  
Arzularımdan,  
ümidlərimdən,  
sənin ətrin gəlir...  
Gözlərimdə gözlərin,  
əllərimdə-əllərin gəzir...  
Çiçəkləyən gülüşün  
kəpənək olub,  
qonur baxışlarıma...  
Baxışlarım saçlarına  
sığal çəkir.  
Çiyələk dodaqlarını  
sənə yazdığım,  
sevgi misraları bələyib...  
Dodaqlarından sətir-sətir,  
heca-heca  
eşqimiz süzülür...  
Gözlərindəki mavi,  
sahilsiz dənizdə, sənə olan  
saf, təmiz eşqim  
yelkən açıb,  
gələcəyə üzür...  
Kırpiklərini oxu, əzizim,  
kırpiklərindən sənə yazdığım  
məktublar asılıb...  
Eşq qoxulu, yasəmən ətirli  
"Sən ətirli" məktublar...  
Elə sən də mənim üçün  
yasəmən, bənövşə,  
lalə çiçəyisən...

